

# NEHEMYA

## KİTABI

### GİRİŞ

«Nehemya» Kitabı «Salnamələr» və «Ezra» Kitabları ilə sıx əlaqədədir. Kitabda yəhudilərin üçüncü hissəsinin sürgündən Yerusəlim şəhərinə qayıtmasından bəhs olunur. Kitabın baş qəhrəmanı olan Nehemya Fars padşahının sarayında yüksək vəzifə sahibi, həm də Allaha səmimi qəlblə bağlı bir şəxs idi. Nehemyanın qiymətli keyfiyyətlərindən biri də vaxtaşırı Allaha dua etməsi idi. O, çox fəal adam olduğuna görə sürgündən qayıdan həmvətənlərini ruhlandıraraq onların ruhani həyatlarına istiqamət verirdi. Allah da vədlərinə sadıq qalaraq Öz xalqına kömək edirdi.

### Kitabın məzmunu:

- 1:1–2:20 Yerusəlimə səyahət
- 3:1–6:19 Divarın tikilməsi
- 7:1–7:73 Siyahıyaalma
- 8:1–11:36 Xalqın ruhani oyanması
- 12:1–26 Kahinlərin və Levililərin siyahıya alınması
- 12:27–43 Divarın təqdis edilməsi
- 12:44–47 Məbəddə ibadətə bərpa olunması
- 13:1–31 Nehemyanın qayda-qanunu bərpa etməsi

### Nehemyanın Yerusəlim üçün qayğısı

**1** <sup>1</sup>Xakalya oğlu Nehemyanın sözləri:  
Mən iyirminci ildə<sup>a</sup> Kislev ayında Şuşan qalasında olarkən <sup>2</sup>qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum. <sup>3</sup>Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin

<sup>a</sup> **1:1** Fars padşahı Artaxşastanın hakimiyyətinin iyirminci ili nəzərdə tutulur.

divarı dağıdılıb, darvazaları isə yandırılmışdır». <sup>4</sup>Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:

### Nehemyanın duası

<sup>5</sup>«Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadıq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah! <sup>6</sup>Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik. <sup>7</sup>Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğu əmrlərə, qaydalara və hökmlərə əməl etmədik. <sup>8</sup><sup>b</sup> Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm. <sup>9</sup><sup>c</sup> Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğu sözlərini xatırla. <sup>10</sup>Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın. <sup>11</sup>Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın».

Mən o vaxt padşahın saqışı idim.

### Artaxşastanın Nehemyanı Yerusəlimə göndərməsi

**2** <sup>1</sup>Padşah Artaxşastanın<sup>d</sup> hakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim. <sup>2</sup>Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum. <sup>3</sup><sup>e</sup> Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?» <sup>4</sup>Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim: <sup>5</sup>«Əgər padşaha bu xoş gəliрсə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim». <sup>6</sup>Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkar? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim. <sup>7</sup>Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəliрсə, Fərat çayının qərbindəki torpaqların

<sup>b</sup> 1:8 Lev. 26:33    <sup>c</sup> 1:9 Qanun. 30:4    <sup>d</sup> 2:1 *Artaxşasta* – Azərbaycanca indiki tarixi ədəbiyyatlarda Artakserks.    <sup>e</sup> 2:3 2Pad. 25:8-10; 2Saln. 36:19; Yer. 52:12-14

valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər mənə vilayətlərindən keçirtsinlər. <sup>8</sup>Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.

<sup>9</sup>Fərat çayının qərbindəki valilərin yanına getdim və padşahın namələrini verdim. Padşah mənimlə birgə ordu zabıtları ilə atlıları da göndərmişdi. <sup>10</sup>Xoronlu Sanballat və Ammonlu məmur Toviya İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyini eşitdikdə çox hirsəndilər.

### Nehemyanın dağılmış divarlara nəzər salması

<sup>11</sup>Mən Yerusəlimə gəlib orada üç gün qaldım. <sup>12</sup>Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim. <sup>13</sup>Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım. <sup>14</sup>Sonra Çəşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi. <sup>15</sup>Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım. <sup>16</sup>Hökumət məmurları hara getdiyimi, nə etdiyimi bilmirdilər. Çünki Yəhudilərə, kahinlərə, əyanlara, məmurlara və digər vəzifəliyə heç bir şey danışmamışdım.

<sup>17</sup>Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq». <sup>18</sup>Mən Allahın mərhəmətli əlinin üzərimdə olduğunu bildirərək padşahın mənə dediyi sözləri onlara çatdırdım. Onlar belə dedilər: «Gəlin qalxaq, buraları bərpa edək». Bu xeyirli iş üçün hamı əlbir oldu.

<sup>19</sup>Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?» <sup>20</sup>Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq».

### Divarı tikənlər

**3** <sup>1</sup>Baş kahin Elyaşiv ilə qardaşları qalxıb Qoyun darvazasını tikiyə. Sonra onu təqdis edib qapı taqlarını yerinə qoydular. Onlar Yüz

qülləsindən Xananel qülləsinə qədər olan divarı təqdis etdilər. <sup>2</sup>Elyəşivin yanındakı hissədə Yerixo sakinləri tikdilər. Onların yanında İmri oğlu Zakkur tikdi.

<sup>3</sup>Balıqlar darvazasını Hassenaa oğulları tikdi. Onlar tirləri yerinə qoydular, qapı taylarını, rəzələrini və cəftələrini yerinə taxdılar.

<sup>4</sup>Onların yanında isə Haqqos oğlu Uriya oğlu Meremot bərpa işləri gördü. Meremotun yanında Meşəzavel oğlu Berekya oğlu Meşullam bərpa işləri gördü. Onların yanında da Baana oğlu Sadoq bərpa etdi. <sup>5</sup>Sadoqun yanında Teqoa sakinləri bərpa işləri gördülər, amma oranın əsilzadələri özlərinin Xudavəndinin işlərini görmək üçün qəddini əymədilər.

<sup>6</sup>Köhnə darvazasını Paseah oğlu Yoyada və Besodya oğlu Meşullam bərpa etdi. Onlar tirləri yerinə qoyub qapı taylarını, rəzələri və cəftələri taxdılar. <sup>7</sup>Onların yanında Giveonlu Melatya, Meronotlu Yadon, Fərat çayının qərbindəki torpaqların valisinin hökmünə tabe olan Giveon və Mispa sakinləri bərpa işləri gördü. <sup>8</sup>Onların yanında da zərgərlərdən Xarhaya oğlu Uzziel bərpa işləri gördü. Uzzielin yanında ətriyatçılardan biri olan Xananya bərpa işləri gördü. Onlar Yerusəlimi Geniş divara qədər təzədən qurdular. <sup>9</sup>Onların yanındakı divarı Yerusəlim əyalətinin yarı hissə rəisi Xur oğlu Refaya bərpa etdi. <sup>10</sup>Xarumaf oğlu Yedaya isə onun yanında öz evinin qarşısında bərpa işləri gördü. Onunla yanaşı Xaşavnəya oğlu Xattuş bərpa işləri görürdü. <sup>11</sup>Xarim oğlu Malkiya və Paxat-Moav oğlu Xaşşuv başqa bir sahəni və Sobalar Qülləsini bərpa etdi. <sup>12</sup>Malkiyanın və Xaşşuvun yanında Yerusəlim əyalətinin o biri yarısının rəisi Halloxəş oğlu Şallum qızları ilə birgə bərpa işləri gördü.

<sup>13</sup>Vadi darvazasını Xanun və Zanoah sakinləri bərpa etdi. Onlar darvazanı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdular. Peyin darvazasına qədər min qulac məsafəyə divarı bərpa etdilər.

<sup>14</sup>Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu.

<sup>15</sup>Çəşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtüdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi.

<sup>16</sup>Şallundan sonra Bet-Sur əyalətinin yarı hissə rəisi Azbuq oğlu Nehemya divarı Davudun qəbrinin qarşısına, hovuzə və əsgər qışlasına qədər tikdi.

<sup>17</sup>Ondan sonra isə Levililər Bani oğlu Rexumun rəhbərliyi altında bərpa işləri gördülər. Rexumun yanında Qeila əyalətinin yarı hissə rəisi Xaşavya öz əyaləti üçün bərpa işləri gördü. <sup>18</sup>Xaşavyadan sonra onların qardaşları, Qaila əyalətinin yarı hissə rəisi Xenadad oğlu Binnuy bərpa işləri gördülər.

<sup>19</sup>Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına

çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi. <sup>20</sup>Onun yanında Zabbay oğlu Baruk divarın küncündən baş kahin Elyaşivin evinin qapısına qədər olan başqa bir sahəni səylə bərpa etdi. <sup>21</sup>Ondan sonra Haqqos oğlu Uriya oğlu Meremot, Elyaşivin evinin girişindən axırına qədər bərpa etdi. <sup>22</sup>Ondan sonra isə o düzənlikdə yaşayan kahinlər bərpa işləri gördülər. <sup>23</sup>Onlardan sonra Binyamin və Xaşşuv öz evlərinin yanındakı sahəni bərpa etdilər. Onlardan sonra Ananya oğlu Maaseya oğlu Azarya öz evinin yanındakı sahəni bərpa etdi. <sup>24</sup>Azaryadan sonra Xenadad oğlu Binnuy Azaryanın evindən divarın künc-bucaqlarına qədər olan sahəni bərpa etdi. <sup>25</sup>Uzay oğlu Palal divarın küncünün qarşısından və padşahın yuxarı sarayından irəli çıxan mühafizəçilər həyatının yanında olan gözetçilik qülləsindən başlayaraq bərpa işləri gördü. Ondan sonra Paroş oğlu Pedaya ilə <sup>26</sup>Ofeldə yaşayan məbəd qulluqçuları şərqi doğru Su darvazasının qarşısını və gözetçi qülləsinə qədər sahəni bərpa etdilər.

<sup>27</sup>Onların yanında Teqoa sakinləri böyük gözetçi qülləsindən Ofel divarınadək olan başqa bir sahəni bərpa etdilər.

<sup>28</sup>At darvazasının yuxarı hissəsində kahinlərdən hər biri öz evinin qabağını bərpa etdi. <sup>29</sup>Kahinlərdən sonra İmmer oğlu Sadoq öz evinin qabağını bərpa etdi. Ondan sonra Şərq qapısının gözetçisi Şekanya oğlu Şemaya bərpa işləri gördü. <sup>30</sup>Ondan sonra Şelemya oğlu Xananya və Salafin altıncı oğlu Xanun bir sahəni bərpa etdi. Xananya və Xanundan sonra Berekya oğlu Meşullam öz evinin qarşısını bərpa etdi. <sup>31</sup>Ondan sonra Malkiya adlı bir zərgər məbəd qulluqçularının və tacirlərin Nəzarət darvazasının qarşısındakı binasına və divarın künc tərəfindəki otağa qədər sahəni bərpa etdi. <sup>32</sup>Divarın künc tərəfindəki otağı ilə Qoyun darvazasının arasını zərgərlər və tacirlər bərpa etdilər.

### Düşmənlərin Yəhudilərə rişxənd etməsi

**4** <sup>1</sup>Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı. <sup>2</sup>O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərimi? Görəsən bu işi bir gün bitirə biləcəklərimi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?» <sup>3</sup>Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq».

### Nehemyanın dua ilə cavab verməsi

<sup>4</sup>Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar! <sup>5</sup>Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər.

### Bərpa işlərinin davam etdirilməsi

<sup>6</sup>Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı.

<sup>7</sup>Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsələndilər. <sup>8</sup>Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışlıq salmaq üçün əlbir oldu. <sup>9</sup>Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözetçilər qoyduq. <sup>10</sup>O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tiki bilmərik».

<sup>11</sup>Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün». <sup>12</sup>Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək. <sup>13</sup>Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm. <sup>14</sup>Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız».

<sup>15</sup>Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq. <sup>16</sup>O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi. <sup>17</sup>Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu. <sup>18</sup>Bənnaların da hər biri qılınclı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi. <sup>19</sup>Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq. <sup>20</sup>Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq».

<sup>21</sup>Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu. <sup>22</sup>O vaxt mən camaata dedim: «Hər kəs öz nökrəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin». <sup>23</sup>Nə mən, nə soydaşlarım, nə nökrərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi.

### Nehemyanın ədalətsizliklə üzləşməsi

**5** <sup>1</sup>O zaman xalqın kişiləri və qadınları Yəhudi soydaşlarından bərk şikayət etməyə başladılar. <sup>2</sup>Bəziləri belə deyirdi: «Bizim külfətimiz

böyük, oğullarımız, qızlarımız çoxdur. Yaşamaq üçün yeməyə taxıl tapmalıyıq». <sup>3</sup>Bəziləri isə belə deyirdi: «Qıtlığın üzündən tarlalarımızı, bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq». <sup>4</sup>Belə deyənlər də var idi: «Padşahın tarlalarımıza və bağlarımıza qoyduğu vergini ödəmək üçün borc pul aldığımızı. <sup>5</sup>İndi bizimlə soydaşlarımız eyni nəsilidir, bizim uşaqlarımız da onlarınkindən fərqlənmir. Budur, oğullarımızı və qızlarımızı kölə kimi satmağa məcburuq. Artıq qızlarımızdan bəziləri belə, satıldı. Lakin biçarəyik, çünki tarlalarımız və bağlarımız başqalarının əlindədir».

<sup>6</sup>Mən onların şikayət və ittihamlarını eşidəndə çox qəzəbləndim. <sup>7</sup>Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım. <sup>8</sup>Mən onlara dedim: «Biz yadellilərə kölə kimi satılan Yəhudi soydaşlarımızı gücümüz çatana qədər satın alırıq. Siz isə soydaşlarımızı satırsınız ki, onları təzədən bizə satsınlar?» Onlar deməyə bir söz tapmayıb susdular. <sup>9</sup>Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamaq deyilsinizmi? <sup>10</sup>Mən də qardaşlarım və nöqərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq. <sup>11</sup>İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınızı pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın». <sup>12</sup>Əyanlar və hökumət məmurları dedilər: «Biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərək». Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onları and içdirdim. <sup>13</sup>Sonra ətəyimi silkələyib dedim: «Qoy bu sözə əməl etməyən hər kəsi Allah evindən, mal-mülkündən silkələyib ataraq boş yerdə qoysun!» Bütün camaat «Amin» deyib Rəbbə həmd etdi. İcma bu sözlərə əməl etdi.

### Nehemyanın təmənnasız xidməti

<sup>14</sup>Bundan əlavə, padşah Artaxşastanın hökmranlığının iyirminci ilindən otuz ikinci ilinə qədər – Yəhuda torpağına vali təyin edildiyim gündən bəri on iki il mən və qardaşlarım valilərə təyin olunmuş azuqəni işlətmədik. <sup>15</sup>Amma məndən əvvəlki valilər xalqın üzərində yük olmuşdu. Onlardan çörək və şərabdan əlavə, qırx şekel gümüş alırdılar. Hətta o valilərin nöqərləri də xalqa aqalıq edirdi. Mən isə Allah qorxusuna görə belə etmədim. <sup>16</sup>Mən özümü bu divarın bərpasına həsr etdim. Biz bir tarla belə, almadıq. Bütün nöqərlərim oraya – iş başına toplaşmışdı. <sup>17</sup>Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə,

<sup>f</sup> 5:7 Çıx. 22:25; Lev. 25:35-37; Qanun. 23:19-20

Yəhudilərdən və məmurlardan da yüz əlli adam süfrəmdə oturardı. <sup>18</sup>Hər gün mənim üçün bir öküz, altı seçmə qoyun və toyuqlar kəsilərdi. On gündən bir müxtəlif növ bol-bol şərab gətirilərdi. Buna baxmayaraq, mən valilərə təyin olunmuş azuqəni tələb etmədim, onsuz da xalqın yükü ağır idi.

<sup>19</sup>Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!

### Düşmənlərin fənd işlətməsi

**6** <sup>1</sup>Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım. <sup>2</sup>Sanballat və Geşem yanıma adam göndərərək dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislilik etmək niyyətində idi. <sup>3</sup>Mən onların yanına qasid göndərərək dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?» <sup>4</sup>Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim. <sup>5</sup>Sanballat beşinci dəfə nökrini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənmiş namə var idi. <sup>6</sup>Məktubda belə yazılmışdı:

«Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən. <sup>7</sup>“Yəhudada padşah var” deyərək özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmişən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək».

<sup>8</sup>O vaxt Sanballatın yanına adam göndərərək dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan». <sup>9</sup>Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver!

<sup>10</sup>Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər». <sup>11</sup>Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənməmi? Əsla belə etmərəm!» <sup>12</sup>Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu. <sup>13</sup>O məni qorxutmaq üçün maddə ilə tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar.

<sup>14</sup>Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla!



### Divarın tikintisinin tamamlanması

<sup>15</sup>Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı. <sup>16</sup>Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib.

<sup>17</sup>Həm də o günlər Yəhudanın əyanları Toviya ilə çoxlu namə göndərdirdi və Toviyadan da onlara cavablar gəlirdi. <sup>18</sup>Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı. <sup>19</sup>Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi.

**7** <sup>1</sup>Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu. <sup>2</sup>Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadıq və Allahdan qorxan adam idi. <sup>3</sup>Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».

### Sürgündən Yəhudaya qayıdanların siyahısı

(Ezra 2:1-70)

<sup>4</sup>Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.

<sup>5</sup>Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:

<sup>6</sup>Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıkları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı. <sup>7</sup>Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi.

Sürgündən qayıdan İsraililərin sayı:

<sup>8</sup>Paroş övladları – 2172 nəfər;

<sup>9</sup>Şefatya övladları – 372 nəfər;

<sup>10</sup>Arah övladları – 652 nəfər;

<sup>11</sup>Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;

<sup>12</sup>Elam övladları – 1254 nəfər;

<sup>13</sup>Zattu övladları – 845 nəfər;

<sup>14</sup>Zakkay övladları – 760 nəfər;

<sup>15</sup>Binnuy övladları – 648 nəfər;

<sup>16</sup>Bevay övladları – 628 nəfər;

- 17 Azqad övladları – 2322 nəfər;  
 18 Adoniqam övladları – 667 nəfər;  
 19 Biqvay övladları – 2067 nəfər;  
 20 Adin övladları – 655 nəfər;  
 21 Ater, yəni Xizqiya övladları – 98 nəfər;  
 22 Xaşum övladları – 328 nəfər;  
 23 Besay övladları – 324 nəfər;  
 24 Xarif övladları – 112 nəfər;  
 25 Giveon övladları – 95 nəfər;  
 26 Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;  
 27 Anatot sakinləri – 128 nəfər;  
 28 Bet-Azmavet sakinləri – 42 nəfər;  
 29 Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;  
 30 Rama və Geva sakinləri – 621 nəfər;  
 31 Mikmas sakinləri – 122 nəfər;  
 32 Bet-El və Ay sakinləri – 123 nəfər;  
 33 Digər Nevo sakinləri – 52 nəfər;  
 34 Digər Elam övladları – 1254 nəfər;  
 35 Xarim övladları – 320 nəfər;  
 36 Yerixo övladları – 345 nəfər;  
 37 Lod, Xadid və Ono övladları – 721 nəfər;  
 38 Senaa övladları – 3930 nəfər.

39 Kahinlər:

Yeşua nəslindənən Yedaya övladları – 973 nəfər;

40 İmmer övladları – 1052 nəfər;

41 Paşxur övladları – 1247 nəfər;

42 Xarim övladları – 1017 nəfər.

43 Levililər: Hodavya nəslindənən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.

44 İlahiçilər: Asəf övladları – 148 nəfər.

45 Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.

46 Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaoth övladları, 47 Qeros övladları, Siya övladları, Padon övladları, 48 Levana övladları, Xaqava övladları, Şalmay övladları, 49 Xanan övladları, Giddel övladları, Qaxar övladları, 50 Reaya övladları, Resin övladları, Neqoda övladları, 51 Qazzam övladları, Uzza övladları, Paseah övladları, 52 Besay övladları, Meunim övladları, Nefuşsim övladları, 53 Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları, 54 Baslit övladları, Mexida övladları, Xarşa övladları, 55 Barqos övladları, Sisra övladları, Tamax övladları, 56 Nesiah övladları, Xatifa övladları.

57 Süleymanın əyanlarının nəslindənən: Sotay övladları, Soferet övladları, Perida övladları, 58 Yaala övladları, Darqon övladları, Giddel övladları,

<sup>59</sup>Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları. <sup>60</sup>Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.

<sup>61</sup>Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsilələrinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır: <sup>62</sup>Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.

<sup>63</sup>Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları.

<sup>64</sup>Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar. <sup>65</sup>Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».

<sup>66</sup>7337 nəfər kələ və kənlərdən başqa, <sup>67</sup>bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi.

<sup>68</sup>Bu adamların 736 atı və 245 qatırı, <sup>69</sup>435 dəvəsi, 6720 eşşəyi var idi.

<sup>70</sup>Nəsil başçılarının bəziləri işin görülməsi üçün köntüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik<sup>g</sup> qızıl, 50 ləyə, 530 kahin cübbəsi verdi. <sup>71</sup>Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər. <sup>72</sup>Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.

<sup>73<sup>h</sup></sup> Kahinlərlə Levililər, qarpiçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraililər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraililər öz şəhərlərində idi.

### Ezranın Qanunu oxuyub izah etməsi

**8** <sup>1</sup> Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana topladı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraililərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin. <sup>2</sup> Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi. <sup>3</sup> Ezra Su darvazasının qarşısındakı meydana kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açıldan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı. <sup>4</sup> İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı. <sup>5</sup> Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı. <sup>6</sup> Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin!

<sup>g</sup> 7:70 Darik – qızıl sikkə. <sup>h</sup> 7:73 1Saln. 9:2; İbr. 11:3 <sup>i</sup> 8:1 Ezra 3:1

Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar. <sup>7</sup>Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı. <sup>8</sup>Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.

<sup>9</sup>Vali Nehemya, kahin ilahiyyətçi Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı. <sup>10</sup>Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir». <sup>11</sup>Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər. <sup>12</sup>Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü.

### Çardaqlar bayramının qeyd olunması

<sup>13</sup>Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyətçi Ezranın yanına toplaşdı. <sup>14</sup>Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın». <sup>15</sup>Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardağ qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin». <sup>16</sup>Bütün xalq çıxıb budağ gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətinə, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardağ düzəltdi. <sup>17</sup>Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu. <sup>18</sup>Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu.

### Xalqın orucu və tövbəsi

**9** <sup>1</sup>Həmin ayın iyirmi dördüncü günü İsrail övladları oruc tutaraq əyinlərində çul və başları toz-torpaq içində toplandı. <sup>2</sup>İsrail övladları nəslə bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi. <sup>3</sup>Onlar olduqları yerdə dayanıb günün dördü bir hissəsini özlərinin Allahı Rəbbin Qanun kitabından oxudular.

Günün digər dördə bir hissəsini isə günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar.

<sup>4</sup>Yeşua, Bani, Qadmiel, Şevanya, Bunni, Şerevyta, Bani və Kenani Levililərin pilləkəninin üstünə qalxıb özlərinin Allahı Rəbbə uca səslə yalvardılar. <sup>5</sup>Levililər – Yeşua, Qadmiel, Bani, Xaşavneya, Şerevyta, Hodiya, Şevanya, Petahya dedilər: «Ayağa qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin! Qoy Sənin izzətli adına həmd olsun və etdiyiniz bütün həmdlərdən, şükürlərdən də çox ucaldınsın!

<sup>6</sup>Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır! <sup>7</sup><sup>k l</sup> Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin. <sup>8</sup><sup>m</sup> Sən Öz önündə onun sədiq ürəyini gördün. Ona görə də Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Yevusluların və Qırqaşlıların diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən.

<sup>9</sup><sup>n j</sup> Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin. <sup>10</sup><sup>p</sup> Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azgınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin. <sup>11</sup><sup>q r</sup> Atalarımızın qarşısında dənizi yarıdın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın. <sup>12</sup><sup>s</sup> Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin. <sup>13</sup><sup>t</sup> Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin. <sup>14</sup>Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun. <sup>15</sup><sup>u v w</sup> Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyini torpağa girib sahib olsunlar.

<sup>16</sup><sup>x</sup> Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər. <sup>17</sup><sup>y</sup> İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər.

<sup>k</sup> 9:7 Yar. 12:1 <sup>l</sup> 9:7 Yar. 17:5 <sup>m</sup> 9:8 Yar. 15:18-21 <sup>n</sup> 9:9 Çıx. 3:7 <sup>j</sup> 9:9 Çıx. 14:10-12  
<sup>p</sup> 9:10 Çıx. 7:8-12:32 <sup>q</sup> 9:11 Çıx. 14:21-29 <sup>r</sup> 9:11 Çıx. 15:4-5 <sup>s</sup> 9:12 Çıx. 13:21-22  
<sup>t</sup> 9:13-14 Çıx. 19:18-23:33 <sup>u</sup> 9:15 Çıx. 16:4-15 <sup>v</sup> 9:15 Çıx. 17:1-7 <sup>w</sup> 9:15 Qanun. 1:21  
<sup>x</sup> 9:16-17 Say. 14:1-4; Qanun. 1:26-33 <sup>y</sup> 9:17 Çıx. 34:6; Say. 14:18; Zəb. 86:15; 103:8;  
145:8; Yoel 2:13; Yun. 4:2

Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərک etmədin. <sup>18z</sup> Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə <sup>19a</sup> Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlarından əskik etmədin. <sup>20</sup> Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin. <sup>21</sup> Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi. <sup>22b</sup> Ölkələri və xalqları onlara təslim edərək torpaqlarını aralarında bölüşdüdü. Onlar Sixonun ölkəsini, yəni Xeşbon padşahının ölkəsini və Başan padşahı Oqun ölkəsini ələ keçirdi. <sup>23c d</sup> Övladlarını göydəki ulduzlar qədər çoxaltdın. Onların atalarına “oraya girib sahib olsunlar” deyə vəd etdiyin ölkəyə gətirdin. <sup>24e</sup> Onların övladları o torpağa girib sahib oldular. Sən oranın əhalisini – Kənanlıları onlara tabe etdirib padşahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər. <sup>25f</sup> Onlar möhkəmlənmiş şəhərləri və bərekətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər.

<sup>26g</sup> Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər. <sup>27</sup> Onda Sən onları düşməne təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Sıxıntılı vaxtlarında İsrail övladları Sənə fəryad etdilər. Sən göylərdən eşitdin və Öz böyük mərhəmətinə görə onlara xilaskarlar göndərdin. Onlar da İsrail övladlarını düşməne əlindən qurtardılar. <sup>28</sup> Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşməne təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın. <sup>29h</sup> Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf dönsünlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər. <sup>30i</sup> Lakin Sən illər boyu onlarla səbirli davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə

z 9:18 Çıx. 32:1-4 a 9:19-21 Qanun. 8:2-4 b 9:22 Say. 21:21-35 c 9:23 Yar. 15:5; 22:17  
d 9:23 Yeşua 3:14-17 e 9:24 Yeşua 11:23 f 9:25 Qanun. 6:10-11 g 9:26-28 Hak. 2:11-16  
h 9:29 Lev. 18:5 i 9:30 2Pad. 17:13-18; 2Saln. 36:15-16

qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin. <sup>31</sup>Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan.

<sup>32</sup>*J* Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin. <sup>33</sup>Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik. <sup>34</sup>Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar. <sup>35</sup>Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə, Sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər. <sup>36</sup>Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik. <sup>37</sup>Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur. Bizim özümüzü də, heyvanlarımızı da istədikləri kimi idarə edirlər. Biz isə böyük zülm içindəyik.

<sup>38</sup>Bütün bunlara görə biz Səninlə yazılı sabit əhd bağlayırıq. Rəislərimiz, Levililərimiz və kahinlərimiz də bu əhdi möhürləyir».

### Əhdi möhürləyənlərin siyahısı

**10** <sup>1</sup>Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya, <sup>2</sup>Seraya, Azarya, Yeremya, <sup>3</sup>Paşxur, Amarya, Malkiya, <sup>4</sup>Xattuş, Şevanya, Malluk, <sup>5</sup>Xarim, Meremot, Avdiya, <sup>6</sup>Daniel, Ginneton, Baruk, <sup>7</sup>Meşullam, Aviya, Miyamin, <sup>8</sup>Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.

<sup>9</sup>Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel, <sup>10</sup>onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan, <sup>11</sup>Mikeya, Rexov, Xaşavya, <sup>12</sup>Zakkur, Şerevya, Şevanya, <sup>13</sup>Hodiya, Bani, Beninu.

<sup>14</sup>Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani, <sup>15</sup>Bunni, Azqad, Bevay, <sup>16</sup>Adoniya, Biqvay, Adin, <sup>17</sup>Ater, Xizqiya, Azzur, <sup>18</sup>Hodiya, Xaşum, Besay, <sup>19</sup>Xarif, Anatot, Nevay, <sup>20</sup>Maqqias, Meşullam, Xezir, <sup>21</sup>Meşezavel, Sadoq, Yaddua, <sup>22</sup>Pelatya, Xanan, Anaya, <sup>23</sup>Huşə, Xananya, Xaşşuv, <sup>24</sup>Halloxeş, Pilxa, Şoveq, <sup>25</sup>Rexum, Xaşavna, Maaseya, <sup>26</sup>Axiya, Xanan, Anan, <sup>27</sup>Malluk, Xarim, Baana.

<sup>28</sup>Qalan xalq – kahinlər, Levililər, məbəd qarçıqları, ilahilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan

hər kəs arvadları, ağılkəsən oğul və qızları ilə bərabər <sup>29</sup>əsl soydaşları ilə birləşdi. Allahın xulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular. <sup>30</sup><sup>k</sup> And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq. <sup>31</sup><sup>l</sup> <sup>m</sup> Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.

<sup>32</sup><sup>n</sup> Allahımızın məbədinin xidməti üçün ildə şəklin üçdə bir hissəsini verməyi öhdəməizə götürdük. <sup>33</sup> Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.

<sup>34</sup> Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədinə odunla təmin etmək üçün nəsilərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi. <sup>35</sup><sup>j</sup> Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq. <sup>36</sup><sup>p</sup> Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik. <sup>37</sup><sup>q</sup> Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərəblərimizin, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır. <sup>38</sup><sup>r</sup> Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq. <sup>39</sup> Çünki İsrail övladları və Levililər taxılın, təzə şərəbin və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qarçıqları və ilahilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.

### Yerusəlim və digər şəhərlərinin əhalisi barəsində

**11** <sup>1</sup> Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərdən biri müqəddəs Yerusəlim şəhərinə

<sup>k</sup> 10:30 Çix. 34:16; Qanun. 7:3 <sup>l</sup> 10:31 Çix. 23:10-11; Lev. 25:1-7 <sup>m</sup> 10:31 Qanun. 15:1-2  
<sup>n</sup> 10:32-33 Çix. 30:11-16 <sup>j</sup> 10:35 Çix. 23:19; 34:26; Qanun. 26:2 <sup>p</sup> 10:36 Çix. 13:2  
<sup>q</sup> 10:37 Say. 18:21 <sup>r</sup> 10:38 Say. 18:26



yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın. <sup>2</sup>Yerusəlimdə köntüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.

<sup>3</sup>Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraililər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi. <sup>4</sup>Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı.

Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya, <sup>5</sup>Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya. <sup>6</sup>Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi.

<sup>7</sup>Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və <sup>8</sup>ondan sonra Qabbay, Sallay – 928 nəfər. <sup>9</sup>Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi.

<sup>10</sup>Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin, <sup>11</sup>Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və <sup>12</sup>məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və <sup>13</sup>onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və <sup>14</sup>onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi.

<sup>15</sup>Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya. <sup>16</sup>Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər. <sup>17</sup>Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi. <sup>18</sup>Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.

<sup>19</sup>Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi.

<sup>20</sup>İsraililərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.

<sup>21</sup>Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi.

<sup>22</sup>Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi. <sup>23</sup>Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi.

<sup>24</sup>Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi.

§ 11:3-4 Neh. 7:73

<sup>25</sup>Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində, <sup>26</sup>Yeşuada, Moladada, Bet-Peletdə, <sup>27</sup>Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində, <sup>28</sup>Ziqlaqda, Mekona ilə qəsəbələrində, <sup>29</sup>En-Rimmonda, Sorada, Yarmutda, <sup>30</sup>Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom vadisinə qədər idi.

<sup>31</sup>Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində, <sup>32</sup>Anatot, Nov, Ananya, <sup>33</sup>Xasor, Rama, Gittayim, <sup>34</sup>Xadid, Sevoim, Nevallat, <sup>35</sup>Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar. <sup>36</sup>Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.

### Zerubbabil ilə gələn kahinlər və Levililər

**12** <sup>1</sup>Şealtiel oğlu Zerubbabil və Yeşua ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra, <sup>2</sup>Amarya, Malluk, Xattuş, <sup>3</sup>Şekanya, Rexum, Meremot, <sup>4</sup>İddo, Ginnetoy, Aviya, <sup>5</sup>Miyamin, Maadya, Bilqa, <sup>6</sup>Şemaya, Yoyariv, Yedaya, <sup>7</sup>Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.

<sup>8</sup>Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevyə, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı. <sup>9</sup>Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.

<sup>10</sup>Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi. <sup>11</sup>Yoyadadan Yonatan törədi, Yonatanın Yaddua törədi.

<sup>12</sup>Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya, <sup>13</sup>Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan, <sup>14</sup>Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif, <sup>15</sup>Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay, <sup>16</sup>İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam, <sup>17</sup>Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay, <sup>18</sup>Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan, <sup>19</sup>Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi, <sup>20</sup>Şallay nəslindən Qallay, Amoq nəslindən Ever, <sup>21</sup>Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.

<sup>22</sup>Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi. <sup>23</sup>Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı. <sup>24</sup>Levililərin başçıları Xaşavya, Şerevyə və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi. <sup>25</sup>Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv

qarıpılıq edib darvazalardakı anbarları qoruyurdu. <sup>26</sup>Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqımın günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.

### Yerusəlim divarınının təqdis edilməsi

<sup>27</sup>Yerusəlim divarınının təqdis etmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıkları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər. <sup>28</sup>Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən, <sup>29</sup>Bet-Qılqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.

<sup>30</sup>Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.

<sup>31</sup>Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi. <sup>32</sup>Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı, <sup>33</sup>Azarya, Ezra, Meşullam, <sup>34</sup>Yəhuda, Binyamin, Şemaya, Yeremya, <sup>35</sup>əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə, <sup>36</sup>qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gədirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir. <sup>37</sup>Çəşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.

<sup>38</sup>Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər, <sup>39</sup>Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq. <sup>40</sup>Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım. <sup>41</sup>Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqım, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya; <sup>42</sup>habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi. <sup>43</sup>O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.

### Məbəd ibadəti üçün təminat

<sup>44</sup>Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda

kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi. <sup>45</sup> Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi. <sup>46</sup> Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu. <sup>47</sup> Zerubbabilin və Nehemyanın günlərində bütün İsraililər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.

### Nehemyanın qayda-qanunu bərpa etməsi

**13** <sup>1</sup> O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz». <sup>2</sup> Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muğdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi. <sup>3</sup> İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.

<sup>4</sup> Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyasıv Toviyanın yaxın tanış olduğu görə <sup>5</sup> ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərəbin və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı. <sup>6</sup> Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb <sup>7</sup> Yerusəlimə qayıtdım. Elyasıvin etdiyi pislili – Allah evinin həyətinə Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım. <sup>8</sup> Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım. <sup>9</sup> Mənim əmrilə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.

<sup>10</sup> Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır. <sup>11</sup> Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım. <sup>12</sup> Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərəbin və zeytun yağının onda bir hissələrini gətirdilər. <sup>13</sup> Kahin Şelemyanı, ilahiyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və

<sup>t</sup> 12:45 1Saln. 25:1-8; 26:12    <sup>u</sup> 13:1-2 Qanun. 23:3-5    <sup>v</sup> 13:2 Say. 22:1-6

<sup>w</sup> 13:10 Qanun. 12:19    <sup>x</sup> 13:12 Mal. 3:10

Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.

<sup>14</sup> Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!

<sup>15</sup> O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim. <sup>16</sup> Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı. <sup>17</sup> Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz? <sup>18</sup> Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırırsınız».

<sup>19</sup> Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırırdım. Bəzi nökrələrimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin. <sup>20</sup> Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi. <sup>21</sup> Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər. <sup>22</sup> Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər.

Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!

<sup>23</sup> Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm. <sup>24</sup> Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi. <sup>25</sup> Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın. <sup>26</sup> <sup>b</sup> <sup>c</sup> İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar. <sup>27</sup> İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisiyə yol verərkimi?»

Y 13:15 Çıx. 20:8-10; Qanun. 5:12-14; Yer. 17:21-22    <sup>z</sup> 13:19 Yer. 17:21; Yəh. 5:10

<sup>a</sup> 13:23-25 Çıx. 34:11-16; Qanun. 7:1-5    <sup>b</sup> 13:26 2Şam. 12:24-25    <sup>c</sup> 13:26 1Pad. 11:1-8

<sup>28 d</sup> Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.

<sup>29</sup> Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdinin əhdi murdar etdilər!

<sup>30</sup> Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi.

<sup>31</sup> Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim.

Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!

---

<sup>d</sup> 13:28 Neh. 4:1